

“Dövlət qeydiyyatına alınmışdır”

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində

“Təsdiq edirəm”

Azərbaycan Respublikasının
Təhsil naziri

Qeydiyyat № _____
“ _____ ” _____ 2011-ci il
Qeydiyyat və notariat baş idarəsinin rəisi
İLQAR MƏMMƏDOV _____

_____ **M.C.Mərdanov**
“ _____ ” _____ 2011-ci il

**“MAŞINŞÜNASLIQ” BEYNƏLXALQ ELMI JURNALININ
NİZAMNAMƏSİ**

ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Maşınşünaslıq” məcmuəsi maşınşünaslıq istiqamətinin müxtəlif sahələrində, o cümlədən, mexanika, maşınqayırma, neft-mədən avadanlığı, elektronika, avtomatika, cihazqayırma, xüsusi texnika və texnologiya və s. sahələrin aktual problemlərinə həsr edilmiş nəzəri və tətbiqi araşdırmaları əhatə edən elmi-praktik nəşrdir. Məcmuə ilin hər rübündə bir dəfə, hər biri 4 – 6 çap vərəqi həcmində nəşr edilir. Məcmuə Azərbaycan Respublikasında, eləcə də respublikadan kənar da maşınşünaslıq elminin sahələrinin inkişafına xidmət edir.
2. Məcmuənin təsisçisi Azərbaycan Respublikası Təhsil Nazirliyidir. Redaksiya sərbəst balans və hesaba malikdir. Məcmuəni redaksiya və təsisçi təmsil edir. Redaksiya heyəti öz işini təsisçi tərəfindən müəyyən edilmiş plana müvafiq qurur.
3. Məcmuənin redaksiya heyəti öz fəaliyyətində “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası qanunu”nu, “Azərbaycan Respublikası Təhsil Qanunu”nu və bu Nizamnaməni rəhbər tutur.
4. Məcmuədə azərbaycan, rus və ingilis dillərində elmi məqalələr nəşr olunur.

TƏSİSÇİ

5. Məcmuənin Nizamnaməsini, həmçinin redaksiya heyətini təsdiq edir, onun fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
6. Məcmuənin qeydiyyatdan keçirilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edir.
7. Dövlət orqanlarında və digər təşkilatlarda redaksiyanın qanuni hüquq və mənafeyini müdafiə edir.

8. Redaksiyanın əməkdaşları üçün normal iş şəraiti təşkil edir.
9. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna müvafiq olaraq məcmuənin nəşrini dayandırmaq hüququna malikdir.

MƏCMUƏNİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

10. Məcmuənin redaksiya heyəti Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərir. Məcmuə həmin Universitetin mətbəəsində nəşr edilir.
11. Redaksiya ilə mətbəə arasında istehsalat və maliyyə münasibətləri qanunvericilikdə və bu Nizamnamədə müəyyən olunmuş şərtlər daxilində həyata keçirilir.
12. Məcmuədə respublika və xarici ölkə alimlərinin aşağıdakı elmi istiqamətlər üzrə orijinal məqalələri çap edilir:
 - Maşınqayırmada layihələndirmənin və istehsalın nəzəri əsasları, maşın və mexanizmlərin sintezi, kinematik və dinamik analizi, konstruksiya elementlərinin optimallaşdırılması;
 - Maşın və mexanizmlərdə tətbiq edilən ən kəsiyi nazik olan elementlərin, kompozisiya materiallarından hazırlanmış konstruksiyaların hesabı, elementlərin möhkəmliyə, uzunömürlüyə, elastiklik və plastiklik nəzəriyyəsinə əsaslanaraq qeyri-xətti məsələlərin həlli;
 - Maşınqayırma, o cümlədən, neft-mədən avadanlığı istehsalında, elektrotexnika, cihazqayırma, dəzgahqayırma və s. sahələrdə konstruktor-layihələndirmə, yeni texnologiyaların və avadanlıqların işlənməsi, texnoloji proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması;
 - Maşınqayırmada tətbiq edilən materialların mexaniki, fiziki-texniki, elektrofiziki üsullarla emalının nəzəri və tətbiqi məsələləri, kəsmə parametrlərinin tədqiqi problemləri.

REDAKSİYA HEYƏTİ

13. Məcmuənin redaksiya heyətinə Baş redaktor, baş redaktorun müavini, məsul katib, elmin müxtəlif sahələri üzrə respublika və xarici ölkə alimləri daxil edilir.
14. Redaksiya heyətinin tərkibində aparılan dəyişikliklər Təhsil Nazirliyi tərəfindən təsdiq edilir.
15. Redaksiya heyəti Baş redaktorun yanında məşvərətçi orqandır. O, məcmuənin fəaliyyəti ilə bağlı olan mühüm məsələləri müzakirə edir, çapa gedən materiallarla tanış olub rəyini bildirir. Materialların yüksək elmi-nəzəri səviyyədə olmasına cavabdehdir.

BAŞ REDAKTOR

16. Baş redaktorun vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi təsisçinin qərarı əsasında həyata keçirilir.
17. Baş redaktor redaksiya heyətinin və redaksiyanın işinə rəhbərlik edir, bütün təşkilatlarla münasibətə onu təmsil edir.
18. Baş redaktor qanunvericiliyə və bu Nizamnaməyə əsasən məcmuənin fəaliyyəti ilə bağlı bütün tələblərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.

REDAKSİYANIN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ

19. Redaksiya ilə mətbəə arasında bütün istehsalat və maliyyə münasibətləri müqavilə əsasında mövcud qaydalara müvafiq şəkildə həyata keçirilir.
20. Redaksiya müstəqil balansla malikdir. Redaksiyanın maliyyələşmə mənbələri aşağıdakılardır:
 - abunə, satış və reklamdan əldə edilən gəlir, sponsor və xeyriyyəçilərin təmənnəsiz ianələri, təşkilat, müəssisə, ayrı-ayrı vətəndaşların ianələri və qanunla qadağan edilməmiş başqa mənbələr.
21. Məcmuəni yayan təşkilatlarla münasibətlər onlarla bağlanmış müqavilələrlə tənzimlənir.
22. Nizamnamə Azərbaycan Texniki Universitetinin Maşınqayırma üzrə Koordinasiya Şurasında 01.12.2000-ci il tarixində baxılaraq, redaksiya heyəti tərəfindən müzakirə olunmuş və yekdilliklə qəbul edilmişdir.
23. Məcmuənin redaksiya heyətinin ünvanı: AZ1073, Bakı, H.Cavid pr., 25. Əlaqə telefonu: 012 539 12 25, 050 316 11 72